

Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi, fəl.ü.f.d., dosent

VYazı

Firudin bəy Köçərli bir tərəfdən "Allaha təvəkkül" düşüncəsinə qarşı çıxıb, Allahın hamını bərabər yaratdığını, ancaq bərabərsizliyin insanların özü tərəfindən yaradıldığını iddia etməklə yanaşı, digər tərəfdən də insanın iqbalının, bəxtinin bağlı ya da açıq olması təqdirdə bəzi həllarda onun səy, zəhmətkeş və çalışqan olub olmamasının əhəmiyyətsiz olduğuna da inanırdı. Köçərliyə görə, əsil insana yaraşan sıfır odur ki, zahiri zəhərdən özünü göstərməklə deyil mənəvi və əməli baxımdan igid olsun: "Çul və çuxaya bəzənib zahirlərinə ziynet və sığal verənlərə kişi demək şayəstə deyil. Həqiqətdə mərd igid o kəsdir ki, özünü dağa-daşa toxuyub haqq yolunda mərdanə dava eləsin" [9, s.342]. O, hesab edirdi ki: "...insanın başına qisim-qisim bələlər gəlməsə və o, cürbəcür bələlərə və müsibətlərə mübtəla olmasa, ənvai-təcrübə və imtahanlar sınaq olunmasa, ruzigarın kürəsində əriyib dəsti-qəza ilə vurulan çəkiclər altında döyülməsə, qəllü qəşdən hergiz pak ola bilmez və dərəcəyi-kəmala irişməz" [9, s.347].

İnsanın kamilləşməsi üçün cavabıqda başına gələnlər, eyni zamanda həyatda qazandığı bir çox təcrübələr mühüm rol oynayır. Burada ən vacib olan məsələlərdən biri də odur ki, insan öz yanlış-doğru hərəkət və davarlışalarını bilməlidir. O, yazırıdı: "Doğrudan da öz eyib və qəbahətini görməyib, qeyriliyi eyibləndirən və özglərə töhmət edən səxsədən nə hörmət və mərifət təmənna eləmək olar? Öz pozğunluqlarını görməyən, çirkin və ədəbsiz əməllərindən utanıb həya etməyən adam, söz yoxdur ki, özgədən də utanmaz və sevmədiyi adamın haqqında hər qisim iftira və böhtəni söylər. Bu qisim adamlardan kənar dolanmaq eyni-məsləhətdir" [9, s.482].

"Hər bir vücud qabili-tərbiyə və təlim ola bilməz. Elə bir cövhərsiz, mayası xarab şəxsler var ki, nə qədər onları təlim tərbiyə olunsa, yənədə avamlıqda və heyvanıyyətdə qalıb, ruhaniyyət və mənəviyyat cəhətinə tərəqqi edə bilməzlər... Girdəkana qoz yapışmayan kimi, təribət də mayası xarab şəxslerə təsir edə bilməz" [10, s.65], məlahizəsi Köçərliyə görə, müəyyən qədər doğru görünən də, ancaq insan elm və tərbiyə sayəsində ədəblə əxlaqında tərəqqi tapa bilər. Belə ki, insan üçün səadət mayasının əsası təribəyedir və təribəyəsiz elmin də faydası yoxdur" [10, s.66].

Köçərli belə bir qənaətə gəlməmişdir ki, dünyadan yaranmasından bu günə qədər insan keçdiyi həyat yolunda da ha çox müsbət deyil, mənəfətliyələrə meyil göstərmışdır:

"Dünya yaranandan bu ana-can Adəm atanın övladları öz şəxsi mənfeətlərini mülahizə edib dövlət və sərvət sahiblərindən qisim-qisim təmənna nəzərdə tutub doğrunun üzü-nə yalanın qara pərdəsini çəkməyə adətkar olublar. Müflis və miskinlərin hünəri olmayıbdır ki, doğrunu kəmali-cüret ilə söyləyib yalnaçı və hiylebaz münəccimlərin ya-lanlarını batıl eləsin və haqqı yetirsin. Belə cəmiyyətlərdə hər tərəfdən onların üstünə eqoist və nefspərest alçak və

vər olmasına mane olardı. Şairin sərmayıesi Haqq-taalanın ona bəxşü əta qıldıgi təbi-səlimdir (istedaddır) ki, ondan nəşət edib zühura gelən cəvahirlərin hər birisinin ərbəbi nəzərində qədrü qiyəti ziyyadədir" [10, s.74]. O, daha sonra yazırıdı: "Həqiqi hüsne və mərifətullahə vasil olmaq istəyən adam əzəli şəmsini (eşq günəşini) gərək axtarır bulsun, çünki məcazi dilbərlərin və ay üzüllərin hüsnü ləta-fəti daim deyil, müvəqqəti, boş bir şeydir. *Ona mübtəla olmaq layiq və münasib deyil və insan oğlu üçün yarımcıq şənlikdir. Əsil həqiqətə və mənəviyyətə talib olan kəs gərekdir. Kəbə evi ilə digər ibadət evləri arasında bir fərq*

mal olur ki, elə ölçüsüz və bi-çiksiz yaraşılmayan dona getinilir ki, onları oxuyanlar bir şey fəhm edə bilmir və bu kə-ləmi yazımaqdan şairin ümdə məramının nə olduğunu anlayıb başa düşmürələr. Zənn edi-rəm ki, əger şairin və ya də-bin özündən dəxi sorușulsə ki, cənab filan, sizin bu kəla-mı yazmaqda əsl məramınız nə olubdur və bunun ruhu, ca-nı nədədir, hansı mətbəti ifa-də etmək istəyibsiniz, ol cə-nab bu suallara cavab ver-məkdə aciz qalar.." [10, s.382].

Köçərliyə görə, şairin-mü-tefəkkirin əsas silahı isə "Söz"dür. Çünki dünyadan öncə də, dünyadan özünün də, dünyada nə varsa hamisinin

dədiyi haqdır ki, bizim həyatımız, ölməməz sözün varlığına və yoxluğuna bağlıdır" [10, s.314].

Beləliklə, insan, dünya və təkamül məsələsində birmə-nali neticələrə gəlmək müm-kün deyildir. Çünkü sosial-ta-rixi proseslərdə bu məsələyə münasibət hər zaamn fərqli olmuşdur. Bizcə, insan və dünyadan təkamülündə har-moniyanın gözənlənməsi mütləqdir. Yalnız bu harmoniya çərəçivəsində yüksək mədə-niyyətə sahib olan insanlar və cəmiyyətlər formalaşdırmaq olar. Əger dünya təkamül mə-sələsində irəli gedib sıçrayış-la üz tutursa o zaman in-sanlar və toplumlar təbii axa-rından çıxır. Eyni fikirləri in-

Azərbaycan türk mütəfəkkirləri insan və dünyadan təkamülü haqqında



məyasi xarab şəxsler hücum edib ağızını qapayırlar və öz-lərini də xalq içinde hörmət-siz və biabır ediblər. O sə-bəbdəndir ki, müsəlman qar-dağaların arasında yalan söylə-mək və haqqı gizlətmək adı bir şey olubdur və həttə bəzi cəmiyyətlərde hünər belə sa-yılır. Bu minval haqqə güc və-zor edib, iftira və yalana röv-nəq verməyin adını "dürügü-məsləhətamız" (yalançı məs-ləhətlər-F.Ə.) qoyublar" [9, s.482].

Köçərli şairlərin cəmiyyət-deki mövqeyini də ifadə et-məyə çalışmışdır. Onun fik-rincə, şairin əsas peşəsi odur ki, doğrunu doğru, əyri ni də əyri yazısın, yalançı və məd-dah olmasın. O, yazırıdı: "Hə-qiqi şairin və həqiqi ədibin yazmaqdan və şer deməkdən başqa bir şüglü sənəti gərək olmasın. Əgər şair peşəkar və əhli-sənət olsa, o sənət və peşə şairin yazmağına, şerlər vasitəsilə yoxdan xəlq etmə-yinə, onun təbinin açılıb bar-

görəsin və bu müqəddəs məqamlara da bir nəzər ilə baxınsın. Şair əsl hürriyyətpə-rəst olub, azadəyi-əfkər və hürriyyəti-dinü etiqad onun baş arzularından birisidir. Şair üçün məscid, kilsə, künəş, sınaqoq və deyr arasında əsla təfavüt yoxdur. Bunların cümləsi Allahın evi mənzələsində müqəddəs və pak məqamlar-dır ki, ibadət və mərifətullah üçün bina olunubdur" [10, s.114].

Ona görə, həqiqi şairin baş vəzifəsi mənəni yetirmek-dir: "Çünki hər bir hekayətin ruhu onun içinde olan məna və məzmundur. Nə qədər ki, şairin başında doğan təzə fi-kirlər aydın, açıq və salamat olsa, bir o qədər də onları bə-yan etmək asan olur. Ətəni ancaq fikrin başda doğub bö-yüməsidir. Dolaşış və qarışq fikirlərin zühura gəlməsi də dolaşış olur və bəzi şairin ya-zılarının mənəsi o qədər qarışq və bulaşış olur ki, o qədər ağır və qəliz ibarələrlə mala-

da, o cümlədən bütün məxlū-qatın da vücudə gəlməsinə səbəb "Söz" olmuşdur. Ona görə "Söz"ün meydani o qədər vüsəttidir ki, onun sərhədi və əndəzəsi təsəvvürə gel-məz. O, yazırıdı: "Sözsüz cümlə məsələlər və sırıllar aləmdə iləl-ebəd puşidə qalardı və insanın heyvanat və nəbatat qismindən artıq bir fərqi və təfavütü olmazdı və aləmdə bütün görünən nə var-sa susan, dinməz xəzinə olub zühur etməzdi. Bəs, nə vaxt-dan ki, dünya yaranıbdır, onda vüqua gələn əlamətlərin cümləsində sözdən bir əsər var. Nitq qutusunda söz xoş-bəxt bir gövhəri-dilkəşdir və her şeyin iç dünyası ona bağlı olub, kəşfi-bəyani ondan asılıdır. İnsanın fikrində yengi doğub təşkil bulan hekayələri ən əvvəlcə bilən və onları əlv-an libas geydirib aləmə gös-tərən sözdür və nə qədər ki, dünyada söz həm əskidir, həm də yengi doğduqda yenə ter təzədir və Şeyx Nizamının

sənə da aid etmək olar ki, dünyani təkamül məsələsində qabaqlamamışdır. Ancaq son əsrlərdə biz insanın dünya ilə birlikdə təkamülün müşahidə etmirik. Artıq insan dünyanın təkamüllə irəliliyini pozur və sıçrayışlar edir. Belə oldu-ğu təqdirdə də, yüksək mədə-niyyətə sahib insanlar və top-lumlar formalaşma bilmir. Ona görə də yeganə çıxış yolu in-sanın dünya ilə təkamül içində olması vacibdir.

Eyni zamanda, bir çox hal-larda "mədəniyyət" anlayışı altında əslində əxlaqi dəyer-lərdən uzaqlaşmaq da çox təhlükəlidir. Xüsusi də, mövcud olan məlli və dini adət ənənələrin "múasir bəşəri mədəniyyət" adı altında də-yərsizləşdirilməsi doğru de-yildir. Hər bir toplumun özü-nəməxsus dəyerləri qorunub saxlanmalı, sadəcə burada uzlaşdırma yolları tapılmalıdır.

ƏDƏBİYYAT

1. Səhhət Abbas. Seçil-miş əsərləri. Bakı, «Lider nəşriyyatı», 2005

2. Ağayev M. Abbas Səhhət (Fəlsəfi və sosial-siyasi görüşləri). Bakı, Elm və təhsil, 2010

3. Hadi Məhəmməd. Seçil-miş əsərləri. Bakı, ADU nəşr., 1957

4. Məmmədova Afaq. XX əsr Azərbaycan romantizmi-nin fəlsəfəsi. Bakı, "İqtisad universiteti" nəşri., 2003

5. Cavid H. Əsərləri. Beş cilddə I cild. Bakı, «Lider nəşriyyat», 2005

6. Cavid H. Əsərləri. Beş cilddə III cild. Bakı, «Lider nəşriyyat», 2005

7. Şaiq Abdulla. Seçilmiş əsərləri. Üç cilddə. II cild. Bakı, AVRASIYA PRESS, 2005

8. Ağaoğlu Əhməd. Seçil-miş əsərləri. Bakı, «Şərq-Qərb», 2007

9. Köçərli Firudin bəy. Azərbaycan türklərinin ədə-biyyatı. 2 cilddə. I cild. Bakı, Avrasiya-Press, 2005

10. Köçərli Firudin bəy. Azərbaycan türklərinin ədə-biyyatı. 2 cilddə. II cild. Bakı, Avrasiya-Press, 2005